

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

Planlaşdırılmış tədbirler	Əsas icraçı qurum	Digər icraçı qurumlar	İcra müddəti	Görülən iş	Görülecek iş
Prioritet 1.1. Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması, effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalasdırılması					
1.1.3. Kommunal xidmet seviyyesinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi	Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	"Azərenerji" ASC, "Azərişq" ASC, "Azersu" ASC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azəristiliktechizat" ASC, "Azalternativenerji" MMC	2017-2020	<p>Elektrik enerjisinin paylanmasında çıxan problemlərin və müştəri məmənluğunu ölçülməsi üçün mütemadi yoxlamalar aparılır. "ASAN" xidmət mərkəzləri ilə integrasiyanın tamamlanması üçün program təminatı təkmilləşdirilərək, elektron sənədlərin qəbul olunması başa çatdırılmışdır. Müasir tipli "Çağrı Mərkəzi"nin qurulması təmin edilmiş və hərbi Məlumat Mərkəzi və Qəza Xidməti olaraq fəaliyyət göstərir. Xidmətin yaxşılaşdırılması üçün nəticələr müqayisə olunur və ümumişdirilmiş nəticələr çıxarılır. "Azərişq" ASC-nin Tədris Mərkəzində mütemadi olaraq kurslar təşkil edilməkdədir. Xidmət keyfiyyətinin və vətəndaş məmənluğunu ölçülməsi üçün mütemadi olaraq sorğuların ("exit-poll") aparılması ilə sorğu keçirilir. Abonentlərdən şifahi, yazılı və elektron daxil olan məlumatlar dəyərləndirilərək aidiyəti strukturlara göndərilir. Bu məqsədle, sorğuların idarəedilmiş sistemi qurulmuşdur. Aylıq istehlak olunan elektrik enerjisinin dəyəri ödemək üçün ölkəmizde mövcud olan bütün ödeniş sistemləri ilə (Milli Ön, Komis, E-manat, Hesab.az və Azərişq Mobil APP) integrasiya olunmuşdur. Əhali və qeyri-əhalı qrupları üzrə borc bildirişlərinin SMS vasitəsi ilə ayda 1 dəfə göndəriləməsi təmin olunmuşdur. Elektrik enerjisinin kasılması və fasilələrin yaranmasında hallarında "Azərişq" ASC-nin rəsmi internet sahifəsində (Azərişq.az) və digər internet resurslarında məlumat verilir. Kəmərsiya strukturları üçün aylıq verilən fakturaların enerji satışı idarəetmə sistemi tərəfindən avtomatik rejimdə Vergiler Nazirliyinin sisteminə göndəriləməsi təmin olunmuşdur. Sifarişçilərin texniki şərtlər üzrə müraciətlər və müraciətin statusu haqqında məlumatları Azərişq.az elektron portalında eldə etmə imkanı təmin edilmişdir. Belə ki, müraciət nömrəsi daxil edilərək sənədin statusunu öyrənmək imkanı mövcuddur.</p> <p>Hərbi fəaliyyətdə olan Gəncə, Bərdə, Sabirabad, Masallı və Qəbələ şəhərlərində yerləşen "ASAN Xidmət" mərkəzlərində, Bakı şəhəri üzrə 1 və 2 sayılı "ASAN Kommunal" mərkəzlərində, 3, 4 və 5 sayılı "ASAN Xidmət" mərkəzlərində istehlakçılar "Azərişq" ASC-nin 12 növ xidməti göstərilir.</p>	<p>Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli, 1857 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilmesi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"na əsasən elektrik təchizatı şəbəkəsinə qoşulması Asan Kommunal Mərkəzləri vasitəsilə həyata keçirilir. "Məşət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilmesi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" layihələri hazırlanmışdır.</p>
Prioritet 2.1. Milli istehsal portfelinin ehtiyat həcmiin artırılması					
2.1.1. Elektrik enerjisine olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması	Energetika Nazirliyi	İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpə Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC, "Azərişq" ASC	2017	<p>"Azərişq" ASC tərəfindən 2025-ci ilədək Respublika üzrə elektrik enerjisine və gücüne olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, "Azərenerji" ASC ilə razılışdırılmış, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisine olan tələbatının proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilmişdir. Lakin məlumatlar daha dəqiq və dolğun olmadığı üçün 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisine olan tələbatının proqnoz göstəricilərinin illər üzrə təribə olunması və neft və qeyri-neft sektorunun artıq dinamikasına dair məlumatları hazırlanıb Energetika Nazirliyinin işçi qrupuna yenidən təqdim edilmişdir. Azərbaycan Respublikasında energetika sektorunda "Azərenerji" ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC əsas ixtisaslaşmış qurum olduğu üçün elektrik enerjisine olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması tədbirinin icrası bu quruma təsdiq olunmuş və bu istiqamətdə işlər davam etdirilir.</p> <p>"Azərişq" ASC tərəfindən enerji satışı idarəetmə sistemi vasitəsilə keçən illər nəzərə alınaraq yay və qış mövsümündə elektrik enerjisinin ehtiyacı proqnozlaşdırılır. Enerji satışı sistemi vasitəsilə elektrik enerjisinin aylıq istehlakı proqnozlaşdırılır. Azərbaycan Respublikasının 2018-ci il üzrə yanacaq-enerji balansının tərtibi ilə əlaqədar "Azərişq" ASC-nin 2017-ci il üzrə gözlənilən və 2018-ci ilin rüblərə görə, elecə də illik proqnoz göstəriciləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 11.09.2017-ci il tarixli BN-17/0132 sayılı, "Azərişq" ASC üzrə 2017-2021-ci illər üzrə elektrik enerjisi istehlakının proqnoz göstəriciləri barədə "Azərenerji" ASC-yə 01 iyun 2017-ci il tarixli HX-17/1417 sayılı məktublar göndərilmişdir.</p>	<p>Keçmiş illərin elektrik enerjisine olan tələbatı və Dövlət tərəfindən həyata keçirilən layihələrin tələbatını nəzərə almaqla her növbəti il üçün proqnozlar verilir. 2030-cu ilə qədər verilmiş proqnoz göstəriciləri illik və beş illik verilməklə dağılışdırılır.</p>
2.1.2. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilmesi üçün texniki-iqtisadi əsaslandırmaşlarının hazırlanması	Energetika Nazirliyi	Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpə Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti	2017	<p>Müxtəlif enerji mənbələri, o cümlədən bərpə olunan enerji və təbii qaz üzrə prioritetlərin müəyyən edilməsi üçün araşdırmacların aparılması. Elektrik enerjisine en çox tələbatın olduğu mənbələrə yüksək seviyədə xidmət edəcək və mövcud elektrik enerjisi infrastrukturuna dəha çox uyğun galən (bərpə olunan enerji mənbələrinin potensial xəritəsi nəzərə alınmaqla) erazilərin müəyyən edilməsi üçün araşdırmacların aparılması. Mövcud təbii resurslar, elektrik enerjisindən proqnozlaşdırılmış istifadə imkanları və gelecekte elektrik enerjisinin ixracı məqsədləri nəzərə alınaraq, tikilməli olan elektrik stansiyalarının sayının, istehsal gücünün və növlerinin, elecə də tələb olunan investisiya həcmiin müəyyən edilməsi üçün araşdırmacların aparılması. Aparılmış araşdırmacların nəticələri nəzərə alınmaqla texniki iqtisadi əsaslandırmaşları hazırlanması.</p>	<p>Bənd 2017-ci ilə bitmişdir. Bərpə olunan enerji mənbələrindən istifadə elektrik enerji təchizatının təhlükəsizliyinə, ümumi istehsal xərclərinin azaldılması, təbii resurslarına qənaət edilməsinə, əlavə iş yerlərinin yaradılmasına və etraf mühitin qorunmasına müsbət təsir edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Alternativ və Bərpə olunan Enerji Mənbələrindən istifadə sahəsində əlavə tədbirler həqiqədə" 22.12.2017-ci il tarixli 35 nömrəli Sərəncamına əsasən Yaşma və Şurabad ərazilərində olan Külek Elektrik parkları "Azərişq" ASC-nin balansına verilmişdir.</p>
2.1.3. İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənleşdirilməsi	Energetika Nazirliyi	Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpə Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC	2017-2018	<p>Elektrik stansiyalarının dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikiləsinin və istismar ediləsinin məqsədəyənligi təhlili (müzakirələrin aparılması və s.) Təhlilin nəticələrinə əsasən elektrik stansiyalarının dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikiləsi və istismar ediləsinə dair qərarların qəbulu. Təhlilin nəticələrinə əsasən, elektrik stansiyalarının dövlət təşkilatının və istismarına dair qərar verildiyi halda, bu layihelərə investisiya qoyuluşu üçün təchizatçının seçim meyarları nəzərə alınmaqla, tenderlərin elan edilmesi. Təhlilin nəticələrinə əsasən, elektrik stansiyalarının özəl investisiya hesabına tikiləsinin və istismarına dair qərar verildiyi halda, ölkənin strateji təhlükəsizlik məsələləri nəzərə alınmaqla, enerji sektorunda hansı sahənin özəl investorlara açıq olmasının müəyyən edilməsi ilə bağlı etrafı təhlilin aparılması. Təhlilin əsasında zərurət yarandığı təqdirdə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara dəyişikliklərin ediləsi ilə bağlı "Normativ hüquqi aktlara haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun təbəbəli nəzərə alınmaqla təkliflərin hazırlanması. Hazırlanmış normativ hüquqi aktların Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına münasibətdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və adiyyəti mərkəzi icra hakimiyyəti orqanına təqdim ediləsi.</p>	<p>"Azərişq" ASC-nin balansına verilmiş Yaşma və Şurabad Külek Elektrik Parklarını genişləndirilərək Külek elektrik stansiyalarının gücünü 500 MVt-a çatdırılması nəzərdə tutulmuşdur. Bu məqsədə investisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin Dövlət tərəfindən maliyyələşdirilməsi məqsədə uyğundur. 2.1.3. bəndində "Azərişq" ASC əlavə olunmalıdır.</p>

		Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyinin təbəqəsində Alternativ və Bərpə Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Azərenerji" ASC	Energetika Nazirliyi	2.1.4.Əlavə istehsal güclərinin yaradılması	2017-2020	<p>Tələb-təklif arasında tarazlıq yaradılması məqsədilə Azərbaycan Respublikasında müxtəlif bazar alətləri vasitəsilə istehlakı azaldacaq taktikalardan istifadə ilə bağlı təkliflərin hazırlanması. Əlavə istehsal güclərinin yaradılması ilə bağlı tədbirlər planının hazırlanması. Tədbirlər planının icrası. Əlavə istehsal güclərinin yaradılması üzrə nəzarət mexanizminin işlənilib hazırlanması. Nəzarət mexanizminin tətbiqi</p>	<p>Hesabatlılara əsasən Yaşma və Şurabad ərazisində küləkdən alını biləcəq enerji potensialı 500 MVT gücündə təyin olunmuşdur. Bununla bağlı "Azərişiq" ASC tərəfindən Şurabad və Yaşma ərazisində Külək Elektrik Stansiyalarının gücünü 500 MVT-a çatdırılması planlaşdırılmışdır. 2.1.4. bəndində digər icraçı qurumlarının siyahısına "Azərişiq" ASC-nin daxil olması məqsədə uyğundur.</p>
--	--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------	------------------------------------------------	-----------	-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Prioritet 3.2. Elektrik enerjisi itkilерinin azaltılması, elektrik enerjisi verilişinin ve paylaşmasının keyfiyyetinin yükseltilmesi

3.2.1. Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi	Energetika Nazirliyi	Tənzimləyici orqan, "Azərenerji" ASC, "Azərişiq" ASC	2017	<p>Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsinə aid tədbirlər planı hazırlanmışdır (əlavə olunur). "Azərişiq" ASC tərəfindən Paylayıcı elektrik şəbəkələrinin ümumi optimallaşdırılması və elektrik enerjisi itkilərinin azaldılması məqsədilə Qaradağ rayonunda yerləşən 35/2 kV-luq 517 sayılı YS 35/6 kV-luq gərginlik sifinə, Goranboy rayonunda yerləşən 35/10 kV-luq "Dəliməmmədi" YS 110/35/10 kV-luq gərginlik sifinə, Nərimanov rayonunda yerləşən 6/0, kV-luq 441 sayılı transformator məntəqəsi 10/0,4 kV gərginlik sifinə keçirilmişdir. Büyük güc tələb edən istehlakçılar üçün 35 kV-luq EŞ-dən istifadə etməklə 3 ədəd 35/04 kV-luq YS işşa edilmişdir. YS-larda, TM-lərdə 278 ədəd itkiləri az olan müasir tipli transformator quraşdırılmışdır. 2 ədəd 110 kV-luq, 6 ədəd 35 kV-luq, 260 ədəd 10-6 kV-luq nominaldan artıq və ya az yüksəlmış güc transformatorları gücə uyğun transformatorlarla əvəz edilmişdir. Yay və qış mövsümlərində 110, 35, 10 və 6 kV-luq YS-larda transformatorların YAT qurğuları tənzimlənmişdir. Uzunluğu normadan çox olan 600 km-dən çox müxtəlif gərginlikli hava xətlərində müvafiq texniki tədbirlər aparılmışdır. Elektrik enerjisi uçutunun dəqiq aparılması üçün 7 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 360 ədəd 10-6 kV-luq cərəyan transformatorları faktiki yüksə uyğun quraşdırılmışdır. 195 000 ədəd elektron və smart tipli elektrik saygacaları quraşdırılmışdır.</p> <p>Texniki itkilərin azaldılması məqsədilə 3000-dən çox 0,4 kV-luq EVX-lərdə yükler fazalar üzrə simmetrik bölünmüştür. Ayda 3 dəfə elektrik enerjisi balansı çıxarılmaqla 19 ədəd 110 kV-luq, 142 ədəd 35 kV-luq, 5800 ədəd 10-6 kV-luq YS-larda yaranmış qeyri balanslar araşdırılır, müvafiq tədbirlər görülmüşdür. Şəbəkənin konfiqurasiyasından, yüklərdən və baş verən qəzalardan asılı olaraq şəbəkənin qərarlaşmış rejimi müəyyən edilmişdir. 11000 istehlakının hesabat sayıgcaları şəbəkənin balans mənsubiyəti sərhəndində quraşdırılmışdır. Minimal yüksəlmə saatlarında 9 ədəd 110 kV-luq, 18 ədəd 35 kV-luq, 1365 ədəd 10 və 6 kV-luq iki və daha artıq transformatorlu YS-larda transformatorlardan biri şəbəkədən açılaraq ehtiyata çıxarılmışdır.</p> <p>Texniki itkilərin azaldılması istiqamətində "insan faktoru" tədbirlərinin tətbiqi ilə əlaqədar Tədris Mərkəzində 510 nəfər işçi personalının biliq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, vəzifə məsuliyyətinin dərk edilməsinə aid kurslar keçirilmişdir. 96 nəfər işçi heyət işində fərqləndiyinə görə maddi və mənəvi cəhətdən dəyərləndirilmişdir. Əhali üzrə 27478 istehlakçıya, qeyri əhali üzrə 5287 istehlakçıya itirilmiş enerjinin bərpası üçün müvafiq aktlar tərtib olunmuş, 98501040 kVt×saat elektrik enerjisi bərpə olunmuşdur.</p>	<p>9 bənddən ibarət tədbirlər planı hazırlanmış və bu istiqamətdə işlər aparılmışdır.</p> <ul style="list-style-type: none"> - İstismar müddətini keçmiş mövcud şəbəkələrin yenidən qurulması - Perspektiv plana uyğun artan güc mərkəzlərində yeni şəbəkənin yaradılması - Şəbəkədə elektrik enerjisi itkilərinin azaldılması üçün texniki tədbirlərin görülməsi - Balans və uçot sisteminin təkmilləşdirilməsi və müasir elektron saygacaların quraşdırılması - Şəbəkədə aparılan dispeçer əməliyyatlarının operativlığını yüksəldilməsi - Abonentlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi - Kadr potensialının biliq səviyyəsinin artırılması - Elektrik şəbəkələrində yeni texnologiyaların geniş tətbiqi - Şəbəkə işinin optimallaşdırılması üçün yeni elektron programın hazırlanması
3.2.2. Modernləşdirmə işləri üçün baş planın hazırlanması	"Azərenerji" ASC, "Azərişiq" ASC	Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan	2017	<p>Modernləşdirmə işləri üçün baş planın hazırlanması yarımbəndi üzrə tədbirlər planı hazırlanmış və 13 noyabr 2017-ci il tarixli HX-17/2758 sayılı məktubla "Azərenerji" ASC-yə təqdim olunmuşdur (əlavə olunur). "Azərişiq" ASC tərəfindən "Azerbaijan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidenqurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)" hazırlanaraq Azerbaijan Respublikasının Nazirliyi Kabinetin tərəfindən təsdiq edilmişdir. Master Plan çərçivəsində Asiya İnkışaf Bankı tərəfindən I Tranş çərçivəsində ayrılmış kredit hesabına "Azərişiq" ASC tərəfindən 2017-ci il ərzində 110 kV-luq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikintisi və yenidenqurulması, 88,4 km elektrik verilişi xətlərinin tikintisi, 35 kV-luq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiyanın tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin çəkilişi həyata keçirilmiş, 3 ədəd 110 kV-luq yarımstansiyaya SCADA sistemine qoşulmuşdur. SCADA sisteminin imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər yerinə yetirilməkdədir. 195 min ədəd müasir tipli elektrik saygacaları quraşdırılmışdır. Azerbaijan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və iri layihələrin icrası, habelə əhalinin enerji təchizatının yaxşılaşdırılması ilə əlaqədar ümumilikdə 4000 MVt güc təşkil edən "Ağ şəhər" layihəsi, Bakı şəhərinin Füzuli meydani və etraf əraziləde aparılan yenidən qurma, Pirallahi rayonunun enerji təchizatının yaxşılaşdırılması, Bakı şəhərində həyata keçirilən Pilot Ləhiyələri çərçivəsində 1136 yaşayış binasının sökülbə evəzinə çox mərtəbəli iri yaşayış komplekslərinin tikintisi, Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması, Regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenidən qurulması, məcburi kökçünlərin istifadə etdikləri enerji uçutunun bərpası və şəbəkənin yaxşılaşdırılması işləri üzrə yerinə yetirilməsinə vacib olan texniki tədbirlərin mövcud şəbəkə vasitəsi ilə qarşılmasına mümkün olmadığı üçün bu işlərin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılmadır. Qeyd olunan lahiyələrin "Azərişiq" ASC-nin daxili imkanları hesabına icrası mümkün deyildir. Master Plan çərçivəsində nəzərdə tutulan 89 ədəd 110 kV-luq, 469 ədəd 35 kV-luq, 18836 ədəd 10 və 6 kV-luq yarımstansiyaların, 1088 km 110 kV-luq, 2821,5 km 35 kV-luq, 24555 km 10 və 6 kV-luq, 428 km 0,4 kV-luq kabel xətlərinin, 38 239 km ÖİN xətlərinin tikintisi çox vacibdir.</p> <p>2017-ci il "Azərişiq" ASC tərəfindən icra olunmuş işlər Asiya İnkışaf bankının I Tranş üzrə ayrılmış maliyyə vəsaiti hesabına yerinə yetirilmişdir. 2018-ci il işlərin davam etdirilməsi üçün Asiya İnkışaf bankının II Tranş üzrə kreditin ayrılması nəzərdə tutulmadıqdan, tələb olunan vəsaitin dövlət büdcəsində nəzərə alınmasına ehtiyac vardır.</p>	<p>Təşkilat, Texniki və Elektrik enerjisinin qeydiyyatının təkmilləşdirilməsi bəndləri üzrə 26 yarımbəndən ibarət "Azərenerji" ASC ilə birlikdə Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planın yerinə yetirilməsi "Azərişiq" ASC-nin maliyyə imkanları xaricində olduğunu yalnız Dövlət tərəfindən təmin edildiyi təqdirdə yerinə yetirilməsi mümkündür.</p>
3.2.3. Elektrik enerjisi verilişinin keyfiyyətini izleyən əsas icra göstəricilərinin (TİG) tətbiq edilməsi	Energetika Nazirliyi	Tənzimləyici orqan, "Azərenerji" ASC, "Azərişiq" ASC	2017-2020	<p>Elektrik enerjisi verilişinin keyfiyyətini izleyən əsas icra göstəricilərinin (TİG) tətbiq edilməsi üçün normativ hüquqi aktların hazırlanması və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədən uyğun hesab edilmişdir. Şəbəkəyə təsir edən yüksək dəyişiklikləri baş verdiyi sənaye qurğularına malik polad istehsalçıları üçün elektrik enerjisi verilişinin keyfiyyətini izleyən TİG-lər tətbiqi ilə bağlı "Azərişiq" ASC-nin yarımstansiyalarından birbaşa elektrik enerjisi ilə təmin olunan polad istehsalçıları tərəfindən yüksək dəyişikliyi ilə əlaqədar elektrik verilişi xətləndə və yarımstansiyalarda gərginlik həddinin normada saxlanılması üçün müəyyən texniki tədbirlər görülmüşdür. TİG-lər vasitəsi ilə itkinin izlənməsinin təmin etdiləsi çox funksiyalı elektron saygalar vasitəsi ilə həyata keçirilir. "Azərişiq" ASC tərəfindən görülmüş tədbirlər baxmayaraq polad arıtma zavodlarının qısaqapananma hedləri qosulduğu şəbəkə qərginliyinin qısaqapanmasından cox olduğundan həmin qosulduğu şəbəkədə elektrik enerjisi verilişi keyfiyyəti pozulur.</p>	<p>Elektrik enerjisi verilişinin keyfiyyətini izleyən əsas icra göstəricilərinin (TİG) tətbiq edilməsi bəndin icrası 2017-ci ilde nəzərdə tutulmuşdur. BN-17/2017 sayılı 04.12.2017-ci il tarixli məktubla Energetika Nazirliyinə müraciət edilərək bəndin icrasının uzadılması təklif olunmuşdur. TİG-lər tətbiq edilməklə elektrik enerjisi verilişinin keyfiyyətini və itkilərin idarəe edilməsinə izleyən nəzərət mexanizmi və metodikası hazırlanmışdır.</p>

3.2.4. İtkilərin azaldılması üçün saygacların quraşdırılması	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2018	<p>"Azərişq" ASC tərəfindən 2017-ci il ərzində 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli saygacalar quraşdırılmışdır, 2500-dən artıq bağlandıda elektrik enerjisinin uçotu daşıqlaşdırılmışdır. Lakin qeyri-elektron və xəta ilə işləyen saygacların dəyişdirilməsi üçün 1 milyon ədəde yaxın müasir tipli saygacalar quraşdırılmasına ehtiyac vardır. Regionların ekşə hissəsinin 0,4 kV-luq açıq naqillərdən ibarət şəbəkəsində neqativ həllər (kənar istifadə) nəticəsində yaranan itkilərin aradan qaldırılması üçün 38239 km 0,4 kV-luq ÖİN kabellərin quraşdırılmasına ehtiyac vardır ki, bu işlərin görülməsinə böyük maliyyə vəsaiti lazımdır. Nazirlər Kabinetinin 14 mart 2017-ci il 2025 sayılı sərəncamına əsasən Enerji satışından daxil olmaların yalnız 15 %-i "Azərişq" ASC-yə ayrıldıqdan cəmiyyətin daxili imkanları hesabına görülməsi qeyri mümkündür.</p>	Bəndin icrasının 2018-ci ildə yekunlaşması nəzərdə tutulub ki, saygacların quraşdırılmasına böyük maliyyə vəsaiti tələb olunduğu üçün "Azərişq" ASC-nin daxili imkanları hesabına yerine yetirilməsi qeyri mümkündür. Bu bəndin icrası üçün Dövlət tərəfindən investisiyanın ayrılmamasına və ya bəndin icra müddətinin uzadılmasına ehtiyac vardır.
3.2.5. Elektrik enerjisine yaranacaq tələbatın qarşlanması məqsədile elektrik şəbəkələrində işlərin aparılması	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2020	<p>Master Plan çərçivəsində "Azərişq" ASC tərəfindən 2017-ci il ərzində 110 kV-luq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-luq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiya tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilmişdir.</p> <p>Respublikada aparılan iri layihələrin Bakı Metropoliteni stansiyaları, "Ağ Şəhər" layihəsinin, "Aypara Şəhərciyi" kompleksinin, Port Bakı Tower-2 layihəsinin, Füzuli meydani ətrafinın, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binaların əvvəzində yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, "Xəyal adası" kompleksinin, Yüksek Texnologiyalar Parklarının, Kendəsərəfətin inkişafının, Sənədayı mahəllələrinin, Aqro və Texno parklarının tələb etdikləri güclərin 4000 MVT-dan yuxarı olması və bu güclərin istismar müddətini keçmiş, yük ötürme imkanları az olan, şəbəkələr vəsaiti ilə yerine yetirilməsi mümkün deyildir.</p>	Perspektivdə elektrik enerjisine artan tələbatın qarşlanması məqsədi ilə 44 ədəd 110 kV-luq, 103 ədəd 35 kV-luq, 4370 ədəd 10-6 kV-luq yarımstansiyaların, 326 km 110 kV-luq, 846 km 35 kV-luq, 7366 km 10-6 kV-luq və 11470 km 0,4 kV-luq EVX-lərin tikintisi planlaşdırılmışdır. Qeyd olunan tədbirlərin yerine yetirilməsi Azərişq ASC maliyyə imkanları xaricində olduğu üçün bu istiqamətdə işlərin davam etdirilməsi məqsədi ilə böyük maliyyə ehtiyac vardır.
3.2.6. Elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2020	<p>Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımiliyində təkmilləşdirme işlərinin davamı olaraq "Ağ Şəhər" layihəsinin 1-ci hissəsi üzrə "Hezi Aslanov" və "Ağ şəhər-1" yarımstansiyaları arasında 2 dövrlü 110 kV-luq kabel xətləri quraşdırılmışdır. Layihənin 2-ci hissəsinin tam başa çatdırılması ("Liman" yarımstansiyasında 2 ədəd 110 kV-luq yuvanın quraşdırılması və mühafizə sisteminin qurulması, 110 kV-luq "Ağ Şəhər-2" yarımstansiyasının tikintisi, avadanlıqların quraşdırılması, "Ağ Şəhər-1" - "Ağ Şəhər-2" 110 kV-luq 2 dövrlü kabel xəttinin çəkilməsi, 35/0,4 kV-luq 3 ədəd transformator məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq kabel xətlərinin çəkilməsi) üçün 34,0 milyon manat vəsait tələb olunur ki, bu məqsədlə dövlət büdcəsindən 1/3 hissəsi, yəni 11,5 milyon manat ayrılmış və təyinatı üzrə istifadə olunmuşdur. "Ağ Şəhər-2" layihəsi üzrə işlərin davam etdirilməsi qalan maliyyə vəsaitin ayrılmamasına ehtiyac vardır. Öks halda "Ağ Şəhər" layihəsinin 2-ci hissəsinin təhvil verilməsində riskler yaranır.</p> <p>Bakı şəhəri üzrə 110 ve 35 kV-luq dairəvi təchizat sxemlərinə aid elektrik veriliş xətlərindən və yarımstansiyalarında rele və avtomatika sistemləri yoxlanılmış və tənzimlənərək təkmilləşdirilmişdir.</p> <p>Bakı şəhərini elektrik enerjisi ilə təmin edən 220 kV-luq "Səngəçal", "Müsfiq", "Xirdalan", "Nizami", "Hövşən" qovşaq yarımstansiyaları və Şimal Elektrik Stansiyası öz aralarında əlaqələndirilərək "Azərişq" ASC tərəfindən 110 kV-luq 6-ci yeni dairəvi təchizat sxemi yaradılmışdır. 110 kV-luq yarımstansiyalarda yüksək bir mənbədən digər mənbəyə ötürülməsi üçün 35 kV-luq dairəvi elektrik təchizatı sisteme yeni yaradılan 67 ədəd elektrik təchizat sxemi daxildir. Bununla yanaşı "Azərişq" ASC-nin yaradığı dövrən Respublikanın 28 rayonu və rayon mərkəzlərinin 110 və 35 kV-luq yeni yaradılan dairəvi elektrik təchizat sxemləri vəsaiti ilə əlaqələndirilmişdir. 3 ədəd 110 kV-luq YS-da, 6 ədəd 35 kV-luq YS-da tətum cərəyanlarının məhdudlaşdırılması üçün müvafiq texniki tədbirlər görülmüşdür.</p> <p>3 ədəd 110 kV-luq yarımstansiya SCADA sistemine qoşulmuşdur. Paylayıcı şəbəkənin idarə olunması imkanlarının dəhada genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud SCADA sisteminin bazasının imkanlarının artırılması işləri həyata keçirilməkdədir.</p>	Paylanma sisteminin təkmilləşdirilməsi məqsədi ilə 89 ədəd 110 kV-luq, 469 ədəd 35 kV-luq, 18836 ədəd 10-6 kV-luq yarımstansiyaların, 1088 km 110 kV-luq, 2831,5 km 35 kV-luq, 24555 km 10-6 kV-luq, 38239 km 0,4 kV-luq EVX-lərin tikintisi və 1 mln-a yaxın elektron saygacaların quraşdırılması planlaşdırılmışdır. Elektrik enerjisinin paylanma sisteminin təkmilləşdirilməsi üçün böyük maliyyə vəsaitinə ehtiyac vardır.
3.2.7. Ötürücü və paylayıcı şəbəkə üzrə məlumat bankının yaradılması	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2020	<p>"Azərişq" ASC tərəfindən Elektron Xəritə üzərində idarəetmə Sistemi (EXİS) yaradılmış və 2017-ci ildə ŞALS-in "ASAN xidmət" in elektron sisteminə integrasiya edilərək sistem üzərindən elektron xidmətlərin göstərilməsi və ŞALS vəsaiti ilə göstərilən elektron xidmətlərin sayının artırılması, elektrik təchizatı şəbəkəsinə qoşulma nöqtələrindən şəbəkənin sərbəst güclərinin ŞALS üzərində internet səhifəsində yerləşdirilməsi təmin olunmuşdur.</p> <p>Avtomatlaşdırılmış idarəetmə sisteminin əhəmiyyəti müəssisənin istismar fəaliyyəti, onun sahələri, avadanlıqlar, materiallar, funksional bölmələr, o cümlədən insan resursları, mühəsibatlıq və nəqliyyatın, fəaliyyət haqqında qrafik və metri məlumatlarının sistemin informasiya bazasında toplanaraq məsafədən idarəetməkə nəzarət olunma, işəsalma, dayandırma, yönəldirmə və s. əməliyyatların sistem vəsitiesində həyata keçirilməsidir. Məlumatların qəbul edilməsi, emal edilməsi, yığılması, təhlili, yenilənməsi, istifadəçiyə ötürülməsi, qorunması, arxivləşdirilməsi və bütün bu proseslərin idarə olunması real vaxt rejimində aparılır.</p> <p>Elektron Xəritə üzərində idarəetmə Sistemindən (EXİS) gözlənilen nəticələr:</p> <ul style="list-style-type: none"> • EXİS-in Elektron Hökümət sisteminə integrasiyası; • İstehlakçıların "Azərişq" ASC-ye birbaşa onlayn müraciəti zamanı şəffaflığın təmin olunması, məmər-vətəndəş münasibətlərinin minimuma endirilməsi məqsədilə EXİS vəsaiti ilə göstərilən elektron xidmətlərin sayının artırılması. ETŞ-ya qoşulma nöqtələrindən şəbəkənin sərbəst güclərinin EXİS üzərində internet səhifəsində yerləşdirilməsi; • "Azərişq" ASC üzrə texniki bazanın EXİS üzərindən təminat və təchizat planının aparılması; • SCADA sisteminin EXİS ilə əlaqələndirilməsi və mövcud veziyətin daqiq qıymətləndirilərək açılmalarəsəbəb olə biləcək qəzalar üzrə qabaqlayıcı tədbirlərin görülməsi; • "Azərişq" ASC-nin nəqliyyat xidmətinin EXİS üzərindən naviqasiya ilə idarə olunması; • Perspektiv planların sistem tərəfindən aparılan analizə uyğun tərtib olunması; • İstehlakçıların dayanıqlı, fasılısız və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması üçün EXİS üzərindən paylayıcı şəbəkələrin gərginlik siniflərinə uyğun olaraq dairəvi sxemlərin qurulması; • EXİS üzərindən məhəllə planına uyğun apaların yenidənqurma, əsaslı təmir və cari təmir işlərinin fiksasiyası; • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin EXİS üzərindən qurulması (misal üçün Fövgələdə Hallar Nazirliyi və ya Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunan yenidən qurulan ərazilərin müfəssəl planının tərtibatı zamanı EXİS-dən istifadə olunması). 	Ötürücü və paylayıcı şəbəkə üzrə məlumat bankının yaradılması istiqamətdən davam etdirilən işlərin yekunlaşması üçün maliyyə vəsaiti tələb olunur.
3.2.8. İtkilər barədə ictimaiyyəti kütłəvi informasiya vəsítələrindən istifadə	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2020	Kütłəvi informasiya vəsítələrində istehlakçılar tərəfindən elektrik enerjisine qənaət olunmasının vacibliyini göstərən reklam çarxları göstərilmiş, elektrik enerjisindən qənaətə istifadəyə aid "Azərişq" ASC-nin Tədris Mərkəzi tərəfindən seminarlar keçirilmiş, bukletlər və kitablar hazırlanmışdır. Bu barədə "Azərişq" ASC-nin rəsmi internet portalında statistik məlumatlar yerləşdirilmişdir.	İtkilər barədə ictimaiyyəti kütłəvi informasiya vəsítələr ilə məlumatlandırılır və "Azərişq" ASC-nin rəsmi internet portalında işıqlandırılır. Bu istiqamətdə işlər davam etdirilir.
3.2.9. İtkilərin azaldılması layihələrinin prioritetləşdirilməsi	"Azərişq" ASC, "Azərenerji" ASC	Tənzimleyici orqan, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi	2017-2020	2017-ci il "Azərişq" ASC tərəfindən 0,4 kV-luq şəbəkənin və uçotun bərpası illər edilmişdir. Bu istiqamətdə işlər Respublikanın 51 rayonunun 181 kənd və qəsəbələrində aparılmışdır, 29 kənddə bu işlər yekunlaşmışdır. 16600 abonentin elektrik uçotu sistemi yenidən qurulmuşdur. Bu məqsədə 1000 km-dən çox ÖİN xətləri çəkilmişdir. Asiya İnkısap Bankı tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına Respublikanın 13 rayonunun 142 kəndində 2313 km ÖİN xətləri çəkilmiş, 58900 abonentin uçot sistemi bərpa olmuşdur. İtkilərin azaldılması üçün texniki və təşkilatlı tədbirlər həyata keçirilməkə ilk növbədə elektrik enerjisi itkiləri daha çox olan şəbəkələr seçilərək layihələndirilmiş, gərginlik hədlərinə uyğun güc mərkəzləri, elektrik veriliş xətlərinin məsafələri normalara uyğun təqdim edilmişdir. Yüklərin simmetrik paylanması üçün tədbirlər həyata keçirilmiş, tələb olunan güclərə uyğun elektrik şəbəkələrinin gərginlik sinifi deyidirilmişdir.	Elektrik enerjisi itkilərinin azaldılması istiqamətdə texniki və təşkilatlı tədbirlərlə birləşərək həyata keçirilməlidir.

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi

Strateji hədəf 1.2. Mövcud aktivlərin optimallaşdırılması

Prioritet 1.2. Enerjidən istifadədə optimal səmərəliliyə nail olunması

1.2.1. Enerji balansının optimallaşdırılması, tələb və təklifin üzəldirilməsi	Tarif Şurası	Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, "Azərişq" ASC	2017-2020		Beynəlxalq Enerji Agentliyinin-IEA, Avropa Birliyinin Statistika İdarəsinin-Eurostat, ABS-in Lourens Milli Laboratoriyasının, AR Nazirlər Kabinetinin, AR Energetika Nazirliyinin və AR Statistika komitəsinin təcrübelərini əsas götürürək Enerji balansın yeni tərkibdə strukturunu hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.
1.2.2. Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması	Tarif Şurası	Energetika Nazirliyi, Azərenerji ASC, İqtisadiyyat Nazirliyi	2017-2020		1.2.2., 1.2.3., 1.2.4.və 1.2.5. yarımbəndlərin icrası üçün 2020-ci ilə kimi verilən müddət ərzində sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə və enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilmişsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi üçün təkliflər hazırlanır ki, bu da elektroenergetika subyektlərinin hesabına reallaşdırılmayacaqdır. Bunun üçün ölkə iqtisadiyyatı üçün xüsusi ehəmiyyət kəsb edən müəssisələrin siyahısının müəyyənəşdirilmiş, sənaye müəssisələri arasında enerji qənaəti istehsal metodları tətbiq edilməsi, bazar iştirakçıları ilə bu mənzuda mütəmadi görüşlər keçirilməsi üçün iki enerji istehlakçı müəssisələrin nümayəndələrindən ibarət əlaqələndirici qrupun siyahısı hazırlanmışdır.
1.2.3. Strateji müəssisələr üçün güzəştli tariflərin müyyənəşdirilməsi	Tarif Şurası	İqtisadiyyat Nazirliyi, Əmlak Məsələleri Dövlət Komitəsi	2017-2020		
1.2.4. Enerji istehlakçılarının enerjidən səmərəliliyə yonlendirilməsi	Energetika Nazirliyi	İqtisadiyyat Nazirliyi, Tarif Şurası	2017-2020		
1.2.5. Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi	Tarif Şurası	İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi	2017-2020		

Prioritet 2.2 İdxalin əvəzlənməsi fealiyyətinin dəstəklənməsi

2.2.3. Maşın və avadanlıq, qoşqu və yarımqoşular, elektrik avadanlığı və digər neqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qruplarının yaradılması və fealiyyətinin təmin edilməsi	İqtisadiyyat Nazirliyi		2017	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 12 dekabr 2017-ci il tarixli F-182 nömrəli əmri ilə 2.2.3. yarımbəndində nəzərdə tutulmuş sahələr üzrə işçi qrupları yaradılmışdır.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------	--	------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi

Prioritet 1.5. KOS subyektlərinin fealiyyətində yoxlama və lisenziyalasdırma mexanizmlərinin təkmilləşdirilməsi və vergi İslahatlarının davam etdirilməsi

1.5.5. KOS subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslerinin daha da sadələşdirilməsi	İqtisadiyyat Nazirliyi	"Azərenerji" ASC, "Azərsu" ASC, "Azərişq" ASC, SOCAR	2017-2018	Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 7 mart tarixli F-41 nömrəli əmrinə əsasən, Strateji Yol Xəritəsində nazirliyin icraçı olduğu bəndlər üzrə əsas və həmiciçi şöbələr müəyyən olmuşdur. Eyni zamanda, nazirliyin əsas icraçı olduğu bəndlər üzrə həmiciçi dövlət orqanlarına müvafiq məktublar ünvanlanmış, nümayəndələr barədə məlumatlar təqdim edildikdən sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2017-ci il 13 iyul tarixli F-104 nömrəli əmri ilə nazirliyin və həmiciçi dövlət orqanlarında təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına əsasən sahibkarların tələb olunan güclü 150 KVt-a qədər olan tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və veriləsi, habelə şəbəkəyə qoşulma ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə "ASAN Kommunal" mərkəzlərində ("ASAN Kommunal" mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzələr yaradılanadək "ASAN xidmət" mərkəzlərində) İqtisadiyyat Nazirliyinin nümayəndəsinin də təmsil olunduğu texniki şuralar yaradılaraq fealiyyətə başlamışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması kimi kommunal xidmətlərə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, bunun üçün tələb olunan vaxtin və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin "bir pəncərə" prinsipi üzrə, yüksək səviyyədə, keyfiyyətla, rahat və sahibkar məmənunluğu əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanının layihəsinin hazırlanması nəzərdə tutulur. Bununla bağlı Dünya Bankı tərəfindən hər il dərc olunan "Doing Business" hesabatında elektrikin əldə edilməsi göstəricisi üzrə qabaqcıl sıralarda olan Koreya, Sinqapur, Norveç və Tayvan kimi ölkələrin təcrübələri 22 araşdırılmışdır.	Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli, 1857 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş "Sahibkarların tələb olunan gücü 150 KVt-a qədər (150 KVt da daxil olmaqla mövcud 0,4 KV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və veriləsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"na əsasən elektrik təchizatı şəbəkəsinə qoşulması Asan Kommunal Mərkəzləri vasitəsilə həyata keçirilir. "Məşət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və veriləsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" layihələri hazırlanmışdır.
------------------------------------------------------------------------------------------------------	------------------------	------------------------------------------------------	-----------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------